



VÖEN 1700230312

Audit license/icazə № SA/309

Dated/Tarixi: 27.04.2022-ci il

SƏRBƏST AUDİTOR

İlham Süleyman oğlu Süleyman

INDEPENDENT AUDITOR

İlham Süleyman oğlu Süleyman

Ünvan: Azərbaycan Respublikası, AZ1021, Bakı şəhəri, Səbail r-nu, Badamdar şossesi, ev 112, m.17 tel.: (+994 50) 2016610
Address: Appart.17, building 112, Badamdar-2, Sabail district, Baku, AZ1021, the Republic of Azerbaijan

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına

Rəy

Biz, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (“Cəmiyyət”) 31 dekabr 2024-cü il tarixində təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, eləcə də əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla maliyyə hesabatlarına izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsas

Biz, auditə Beynəlxalq Audit Standartlarının əsasında aparmışıq. Bu Standartlar üzrə bizim məsuliyyətimiz hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti” bölməsində əks olunmuşdur. Biz maliyyə hesabatlarının auditinə tətbiq edilən Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblər üçün beynəlxalq etika məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” (IESBA Məcəlləsi) prinsiplərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik. Biz həmçinin digər etik öhdəliklərimizi bu tələblərə və IESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz maliyyə hesabatlarının auditinə şamil olunan müstəqillik tələblərini tətbiq etmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditə baxımından və maliyyə hesabatlarına dair auditor rəyinin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul şəxslərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və obyektiv şəkildə təqdim edilməsinə, eləcə də hesabatların saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkiline görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərliyin Cəmiyyəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa real alternativin olmadığı hallar istisna olmaqla, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanmasına və maliyyə hesabatlarında fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə olunmasına görə məsuliyyət daşıyır.

Cəmiyyətdə idarəetməyə məsul şəxslər maliyyə hesabatlarının hazırlanması və təqdimatı prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin mövcud olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi əks etdirən auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o Beynəlxalq Audit Standartlarına uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlə nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin bu maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir. Beynəlxalq Audit Standartları əsasında aparılan auditin bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik.

Biz həmçinin:

- maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrifləri aşkarlayır, təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır, icra edir və rəyimiz üçün müvafiq əsas təşkil edəcək kafi və müvafiq sübutlar toplayır. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli səhv buraxma və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqədar olur;
- mövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün audit zamanı Cəmiyyətin müvafiq daxili nəzarət sistemi haqqında anlayış əldə edirik;
- istifadə olunan uçot siyasətlərinin, uçot prinsiplərinin və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik;
- rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə "maliyyə hesabatlarında ciddi qeyri-müəyyənlik mövcuddur" qeyd olunarsa, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəyimiz auditor hesabatının hazırlanma tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Bununla belə, gələcəkdə baş verə biləcək hadisələr və ya şərtlərin dəyişməsi Cəmiyyətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər;
- maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin maliyyə hesabatlarının obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqdləri və hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar edilmiş mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı Cəmiyyətin rəhbərliyi ilə əlaqə saxlayırıq. Müstəqilliyə dair müvafiq etik tələblərə əməl etməyimizi bəyan edirik. Rəhbərliklə müzakirə edilmiş məsələlərdən əsas audit məsələlərini, cari ilin maliyyə hesabatlarının auditində ən vacib olan məsələləri müəyyənləşdiririk.

Belə halları, məsələ ilə əlaqədar qanun və qaydalar məsələni ictimaiyyətə açıqlamaya mane olmadığı təqdirdə, auditor hesabatında göstəririk və ya nadir hallarda, məsələnin açıqlanmasının ictimai maraqlara mənfi təsirinin ola biləcəyini müəyyənləşdirdikdə, belə məsələlər auditor hesabatında təsvir olunmamalıdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü,
sərbəst auditor İlham Süleyman oğlu Süleyman

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən
verilmiş 27.04.2022-ci il tarixli SA/309 sayılı ləzə

"Tax Audit" MMC-nin direktoru,
auditor Rəşid Oqtay oğlu Balakışiyev

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən
verilmiş 22.01.2022-ci il tarixli AT/243 sayılı ləzə

Bakı şəhəri, 12 mart 2025-ci il

Forma № 1S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MÜHASİBAT BALANSI (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: **Aqrar Sığorta Müştərək Sığorta Şirkəti
ASC**

Hesabat dövrü **01.01.2024-31.12.2024-cü il**

manatla

A K T İ V L Ə R		İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I.UZUNMÜDDƏTLİ AKTİVLƏR			
A1	Torpaq, tikili və avadanlıqlar	291898,46	253153,31
A2	Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması	17697,53	46002,35
A3	Daşınmaz əmlaka investisiyalar		
A4	Qeyri-maddi aktivlər	41638,55	40374,79
A5	Təxirə salınmış vergi aktivləri		
A6	Uzunmüddətli debitor borcları		
A7	Uzunmüddətli maliyyə aktivləri:		
A8	dövlət qiymətli kağızları		
A9	qeyri-dövlət qiymətli kağızları		
A10	sair maliyyə aktivləri		
A11	İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
A12	Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
A13	Sair aktivlər		
B1	<i>Cəmi uzunmüddətli aktivlər</i>	351234,54	339530,45
II . QISAMÜDDƏTLİ AKTİVLƏR			
C1	Ehtiyatlar		
C2	Debitor borcları:	179677,05	177661,57
C3	birbaşa sığorta üzrə		
C4	təkrarsığorta əməliyyatları üzrə :		
C5	- təkrarsığortaçı üzrə		
C6	- təkrarsığortalı üzrə		
C7	asılı təşkilatlar üzrə		
C8	büdcə üzrə	25724,42	4613,75
C9	iddia tələbləri üzrə		
C10	işçi heyəti üzrə		
C11	depozit faizləri üzrə	44425,80	59745,38
C12	sair debitorlar	109526,83	113 302,44
C13	Pul vəsaitləri və onların ekvivalentləri:	5057777,82	1913867,13
C14	kassa		

C15	hesablaşma hesabı	3657777,82	413867,13
C16	valyuta hesabı	0,00	
C17	depozit hesablar	1400000,00	1500000,00
C18	sair pul vəsaitləri		
C19	Qısamüddətli maliyyə aktivləri:	5000045,21	10644138,18
C20	dövlət qiymətli kağızları	5000045,21	10644138,18
C21	qeyri-dövlət qiymətli kağızları		
C22	sair maliyyə aktivləri		
C23	Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	2941977,17	1526484,95
C24	həyat sığortası sahəsi üzrə		
C25	qeyri-həyat sığortası sahəsi üzrə	2 941 977,17	1526484,95
C26	Sair qısamüddətli aktivlər:	1822,29	1827,42
C27	gələcək hesabat dövrlərinin xərcləri	1822,29	1822,92
C28	verilmiş avanslar		
C29	təhtəl hesablar		4,50
C30	Sair aktivlər		
D1	<i>Cəmi qısamüddətli aktivlər</i>	13181299,54	14263979,25
E1	CƏMİ AKTİVLƏR	13532534,08	14 603 509,70

	KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
	I. KAPİTAL		
F1	Ödənilmiş nominal (nizamnamə) kapitalı	2187500	2 187 500,00
F2	Emissiya gəliri		
F3	Geri alınmış kapital (səhmlər)		
F4	Kapital ehtiyatları:		
F5	yenidən qiymətləndirilmə üzrə ehtiyat		
F6	digər kapital ehtiyatları		
F7	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	82989,88	154 551,33
F8	Hesabat dövründə xalis mənfəət (zərər)		71 561,45
F9	Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
F10	Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	82989,88	82 989,88
F11	Elan edilmiş dividendlər		
G1	<i>Cəmi kapital</i>	2270489,88	2 342 051,33
	II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
H1	Sığorta ehtiyatları:	11 246 588,40	12 170 623,13
H2	Həyat sığortası sahəsi üzrə :		
H3	Qeyri-həyat sığortası sahəsi üzrə:	11 246 588,40	12 170 623,13
H4	Qarşıs alınma tədbirləri fondu		
H5	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
H6	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
H7	Təxirəsalınmış vergi öhdəlikləri		
H8	Kreditör borcları :	0,00	0,00
H9	əməyin ödənilməsi üzrə		
H10	büdcə üzrə		

H11	sosial sığorta və təminat üzrə		
H12	digər məcburi ödənişlər üzrə		
H13	asılı təşkilatlar üzrə		
H14	sair kreditorlar		
H15	Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
H16	gələcək hesabat dövrünün gəlirləri		
H17	alınmış avanslar		
H18	Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	0,10	23 458,89
H19	təkrarsığortaçı üzrə	0,10	
H20	təkrarsığortalı üzrə		23 458,89
H21	Təsisçi və ya səhmdarlarla hesablaşmalar	0,00	0,00
H22	Sair öhdəliklər	0,00	0,00
I1	<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	11 246 588,50	12 194 082,02
	III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
J1	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
J2	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
J3	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
J4	Kreditor borcları:	15 455,70	67 376,35
J5	əməyin ödənilməsi üzrə		
J6	büdcə üzrə		
J7	sosial sığorta və təminat üzrə	94,85	38 822,35
J8	digər məcburi ödənişlər üzrə		9 172,03
J9	asılı təşkilatlar üzrə	15 187,85	19 381,97
J10	sair kreditorlar	173,00	
J11	Sair qısamüddətli öhdəliklər:	0,00	0,00
J12	gələcək hesabat dövrünün gəlirləri		
J13	alınmış avanslar		
J14	Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
J15	Sair öhdəliklər		
K1	<i>Cəmi qısamüddətli öhdəliklər</i>	15 455,70	67 376,35
L1	<i>CƏMİ ÖHDƏLİKLƏR</i>	11 262 044,20	12 261 458,37
M1	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	13 532 534,08	14 603 509,70
N1	Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		

* Bu sətrlər üzrə məlumatlar balansə daxil edilmir.

-

-

İdarə heyətinin sədri _____

Abbasova E.E.

Baş mühasib _____

Zəkiyev R.H.

M.Y.

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: _Aqrar Sığorta Müştərək Sığorta Şirkəti
ASC

Hesabat dövrü 01.01.2024-31.12.2024-cü il
ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	14 731 441,90
A2	birbaşa sığorta üzrə sığorta haqları	14 235 642,96
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	495 798,94
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	0,00
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-2 339 526,95
A7	İnvestisiya gəlirləri üzrə	102 245,27
A8	Subroqasiya gəlirləri	
A9	Sair gəlirlər	233 099,65
B1	CƏMİ GƏLİRLƏR	12 727 259,87
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	8 211 509,02
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	6 412 018,74
C3	qaytarılan sığorta haqları üzrə	0,00
C4	tənzimləmə xərcləri	
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1 799 490,28
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	2 817 793,26
C9	Sair xərclər	1 596 793,51
D1	CƏMİ XƏRCLƏR	12 626 095,79
E1	Maliyyə mənfəəti (zərəri)	101 164,08
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	101 164,08
E4	Mənfəət vergisi	29 602,63
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	71 561,45

“AQRAR SIĞORTA MÜŞTƏRƏK SIĞORTA ŞİRKƏTİ” ASC
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeydlərə istinad	Ödənilmiş nizamnamə kapitalı	Bölüşdü- rilməmiş mənfəət (ödənil- məmiş zərər)	Cəmi
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq		2 187 500	193 796	2 381 296
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)	13		57 194	57 194
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)			(168 000)	(168 000)
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi			(110 806)	(110 806)
Əvvəlki hesabat dövrünün sonuna qalıq		2 187 500	82 990	2 270 490
Hesabat dövründə xalis mənfəət (zərər)	13		71 561	71 561
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi			71 561	71 561
Hesabat dövrünün sonuna qalıq		2 187 500	154 551	2 342 051

İdarə heyətinin sədri _____ E.E.Abbasova

Baş mühasib _____ R.H.Zəkiyev

“AQRAR SİĞORTA MÜŞTƏRƏK SİĞORTA ŞİRKƏTİ” ASC
PUL VƏSAİTLƏRİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
 (Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	2024	2023
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar	1 613 450	1 571 033
Digər gəlirlərlərdən daxilolmalar	4 241 252	4 844 572
Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar	5 854 702	6 415 605
Mallar və xidmətlərə görə xaricolmalar	(358 751)	(341 015)
İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər	(1 359 374)	(1 017 245)
Digər ödənişlərə görə xaricolmalar	(4 036 425)	(4 929 454)
Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar	(5 754 550)	(6 287 714)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	100 152	127 891
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Torpaq, tikili, avadanlıq, qeyri-maddi aktiv, digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları	(26 423)	(91 668)
Depozit müqavilələri üzrə pul vəsaitlərinin xaricolmaları	(1 500 000)	(1 400 000)
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları	1 486 926	1 482 500
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(39 497)	(9 168)
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		
dividendlər şəklində pul vəsaitlərinin xaricolmaları	-	(151 200)
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti	-	(151 200)
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	60 655	(32 477)
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği	353 212	385 689
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	60 655	(32 477)
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı	413 867	353 212
Qeyd: Depozit hesablardakı pul vəsaitləri	1 500 000	1 400 000

İdarə heyətinin sədri _____ E.E.Abbasova

Baş mühasib _____ R.H.Zəkiyev